

M.Vardanyanın qeyd etdiyi "başqa dillərə məxsus olan" həmin 8-10 min coğrafi ad məhz göstərilən torpaqlardan deportasiya edilmiş azərbaycanlılara məxsusdur.

... Elmə yaxşı məlumdur ki, ermənilər Cənubi Qafqazın aborigen əhalisi deyil. Tarixi həqiqət bundan ibarətdir ki, onlar Cənubi Qafqaza gəlmə etnosdur. Bunu ilk mənbələrə əsaslanan tədqiqatlar çoxdan sübut etmişdir. Ermənilərin əcdadları hesab olunan tayfalar təqrübə eramızdan əvvəl I minilliyyin ortalarında Fərat çayının yuxarılarında peydə olmuşlar. Onlar bura Balkan yarımadasından köçüb gelmişlər.

Azərbaycan xalqının ulu babaları hələ ermənilərin Asiyada peydə olmasından çox-çox əvvəller Cənubi Qafqazda daxil olmaqla, böyük bir regionda

İndiki Ermənistən ərazisində tarixi Azərbaycan adları, şəhərlərin, kəndlərin adları dəyişdirilib. Bu adlar neçənci ildə dəyişdirilib? Ona görə biz deyəndə ki, indiki Ermənistən tarixi Azərbaycan torpağında yaradılıb, tam həqiqəti deyirik. Biz yaxşı bilirik ki, ermənilər bizim torpağımıza, o cümlədən indiki Ermənistən ərazisinə XIX əsrin əvvəllərində köçürünlüblər, Rus-İran müharibəsindən sonra. Tərtərlilər yaxşı bilirlər və Azərbaycan xalqı da bilir ki, 1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini eks etdirən abidə ucaldılıb. 1978-ci ildən 150 ili çıxın, deməli 1828-ci ildə gəliblər.

Prezident İlham Əliyevin

Tərtər Olimpiya Kompleksinin açılışındakı çıxışından

3 iyun 2020-ci il

Ermənilərin tarixi adlara qarşı soyqırımı

Bu gün erməni millətçiləri beynəlxalq ictimaiyyətin gözləri qarşısında Cənubi Qafqazın tarixi keçmişini saxtalaşdırmaqdə davam edirlər. Məsələn, bir neçə il qabaq Ermənistən Respublikası hökuməti yanında Daşınmaz Əmlakın Kadastrı Dövlət Komitəsinin sədri Manuk Vardanyan jurnalistlər qarşısında çıxış edərək məlumat vermişdi ki, Ermənistən ilk milli atlası nəşr olunacaq. Onun bildirdiyinə görə, həmin atlasda 40 min coğrafi ad qeydiyyata alınacaqdır ki, bu zaman başqa dillərə məxsus olan 8-10 min coğrafi ad dəyişdirilərək erməni adları ilə əvəz olunacaq.



yüksek mədəniyyət formalasdırılmış, Arazdan cənubda Manna və Atropatena, şimalda isə qüdrətli Albaniya dövlətinini yaratmışlar. Azərbaycan Albaniya dövləti Araz çayından şimaldakı bütün Azərbaycan torpaqlarını, o cümlədən tarixi Qarabağ da daxil olmaqla, Araz və Kür çayları arasındaki ərazini əhatə edirdi. Albaniya dövlətinin süqutundan sonra Araz çayından şimaldakı Azərbaycan torpaqları bütün tarixi dövrlərdə ya Azərbaycan dövlətlərinin, ya da müxtəlif türk-müsəlman imperiyalarının tərkibinə daxil olmuşdur. Belə ki, 1918-ci ilədək Cənubi Qafqaz ərazisində heç bir erməni dövləti olmamışdır. Tarixi reallıq və ilk mənbələrin təsdiq etdiyi həqiqət belədir! Bu gün Cənubi Qafqazda başlıca gərginlik ocağı olan erməni dövlətinin yaradılması ideyasının əsası lap yaxın dövrde – XIX əsrin əvvəllerində Rusiya imperiyasının regionu əle keçirmək məqsədilə İran və Türkiyəyə qarşı apardığı işgalçılıq müharibəleri dövründə qoyulmuşdur. Həmin dövrde Rusiya özünə Cənubi Qafqazda etibarlı dayaq yaratmaq üçün xristian amilindən istifadə etdi.

Bu məqsədlə yenice işgal olunmuş Şimali Azərbaycan torpaqlarına, əsasən də keçmiş Azərbaycan dövlətlərinin – İrəvan, Naxçıvan və Qarabag xanlıqlarının ərazisine İrandan və Türkiyədən küləvi surətdə ermənilər köçürüldü.

Erməni köçkünlərini yerli türk-müsəlman əhali üzərinə qaldırmaq məqsədilə imperator I Nikolay azərbaycanlıların ümumxalq bayramı olan Novruz bayramı günü – 1828-ci

il martın 21-də Azərbaycan torpaqları olan İrəvan və Naxçıvan xanlıqlarının ərazisində "Erməni vilayeti" adlanan bir vilayətin yaradılması barədə fərman imzalandı. Yeni yaradılmış "Erməni vilayəti"nin ərazisine daxil edilən 1111 kənddən yalnız 62-sində ermənilər yaşayırı. Onlar da 1828-ci ildək buraya köçürülmüş ermənilər idilər. Yer gəlməkən, göstərilən 62 kəndin ancaq 14-nün adı erməni mənşəli idi. "Erməni vilayəti"nin yaradılmasından sonra əzəli Azərbaycan torpaqlarının bura Çar Rusiyası tərəfindən köçürülbər getirilmiş ermənilər tərəfindən etnik təmizlənməsi dövrü başlandı. Azərbaycan xalqını öz ata-baba torpaqlarından məhrum etmək məqsədilə ona qarşı saysız-heabsız deportasiyalar və soyqırımları həyata keçirildi. Neticədə Azərbaycan torpaqlarının kütləvi surətdə ermənilərlə məskunlaşdırılması prosesi həyata keçirildi. Rus tədqiqatçısı N. Savrov 1911-ci ilde yazdı: Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin bir milyondan çoxu yerli əhali deyil və buraya bizim tərifimizdən köçürülmüşdür. 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti Cənubi Qafqazda sülh və əmin-amanlıq yaradılması xatirine qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı torpaqlarla birlikdə ermənilərə güzəştə getdi. Beləliklə, Cənubi Qafqazda tarixdə ilk dəfə olaraq Azərbaycan torpaqları hesabına erməni dövləti yaradıldı. Bu vaxtdan etibarən Rusyanın hərəkəflə köməyi ilə ermənilər tərəfindən Qərbi Azərbaycan torpaqlarının azərbaycanlılardan təmizlənməsi prosesi daha da sürətləndi, ermənilərin

köç saldığı ərazilər Azərbaycan torpaqları hesabına şərqə doğru daha da genişləndirildi. Bolşevik Rusiyasının hakimiyyəti dövründə bu proses daha da intensivləşdi. 1988-ci ildə azərbaycanlıların öz ata-baba yurduları olan Qərbi Azərbaycan (indiki Ermənistən Respublikasının ərazisi) torpaqlarından deportasiyası başa çatdırıldı. Yaxın keçmişdə əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar olan bu torpaqlarda – indiki Ermənistən Respublikasının ərazisində artıq bir nəfər də olsun azərbaycanlı qalmamışdır.

Azərbaycanlılara qarşı 1905-1906, 1918-1920, 1948-1953, 1988-ci illərdə çoxsaylı soyqırımları və deportasiyalar həyata keçirmiş erməni millətçiləri, eyni zamanda, minlərlə tarixi abidəni, nadir maddi və mənəvi mədəniyyət əsərlərini, məscidləri, minarələri, qəbiristanlıqları yerlə-yeksan etmiş, tarixi adlara qarşı da soyqırımı törətmişlər. Erməni millətçilərinin indiki Ermənistən (tarixi Qərbi Azərbaycan) ərazisində azərbaycanlılara məxsus mənəvi sərvətlərə qarşı davamlı olaraq həyata keçirdikləri soyqırımı nəticəsində on minlərlə tarixi adı dəyişdirilərək erməniləşdirilmişdir.

Tanınmış tədqiqatçı alim Nəsim Mustafanın elə ermənilərin öz menbələrinə əsaslanaraq hazırladığı "Vandalizm: tarixi adlara qarşı soyqırımı" kitabı da məhz topozimlərimizə qarşı soyqırımı cinayəti törətmış müasir vandallara tutarlı cavabdır. Müəllif ilk mənbələrə əsaslanaraq sübut edir ki, indiki Ermənistəndə azərbaycanlılara məxsus yaşayış məntəqələrinin adlarının və digər topozimlərin dəyişdirilməsi prosesinə ilk dəfə 1919-cu ildə Ermənistən Respublikası hökumətinin qərarı ilə başlanılmışdır. Ermənistəndə sovet hakimiyyəti qurulduğandan sonra 1935-ci ilədək orada 190-dan artıq azərbaycanlı yaşayış məntəqələrinin adları dəyişdirilmişdir. Sonrakı dövrlərdə azərbaycanlılara məxsus tarixi adların dəyişdirilməsi prosesi daha da sürətləndirilərək kütləvi miqyas almış və 1991-ci ildə Ermənistən Respublikası yaradıldıqdan sonra əsasən başa çatdırılmışdır.

Yaqub MAHMUDOV,
Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor